



AZƏRBAYCAN RESPUBLİKASI  
ELM VƏ TƏHSİL NAZİRLİYİ

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin

22.08. 2024-cü il tarixli  
3-29/3-2-540F/2024 nömrəli əmrinə  
69 nömrəli əlavə



**“Gəmi, maşın və mexanizmlərin təmiri üzrə çilingər”**

**ixtisası üzrə**

**Təhsil Proqramı (Kurikulum)**

**Bakı – 2024**

**“Gəmi, maşın və mexanizmlərin təmiri üzrə çilingər” ixtisası üzrə Təhsil Proqramı  
(Kurikulum)**

- 1. Təsnifat üzrə ixtisasın şifri (kodu):** 030605
- 2. Məşğulluq təsnifatında kodu:** 7212
- 3. Milli kvalifikasiyalar səviyyəsi:** 4
- 4. Peşə təhsili pilləsi:** Texniki peşə təhsili
- 5. İxtisasın qrupu:** Gəmi maşın və mexanizmlərinin təmiri və istismarı
- 6. İxtisasın əhatə etdiyi sahələr:** Aviasiya, kosmik raket, dəniz texnikası və nəqliyyat vasitələri
- 7. Qəbul şərtləri:** Ən azı ümumi orta təhsil
- 8. Tədris müddəti:** Tam orta təhsil bazasından: 1il, Ümumi orta təhsil bazasından: 2 və 3 il
- 9. Attestasiya:** Tələbələrin ixtisas modulları üzrə qiymətləndirilməsi “Peşə təhsili pilləsində təhsilənlərin attestasiyasının aparılması Qaydası”na, ümumtəhsil fənləri üzrə attestasiya “Ümumi təhsil pilləsində təhsilənlərin attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”na uyğun həyata keçiriləcək.
- 10. Ümumtəhsil fənləri üzrə tədrisin təşkili** tam orta təhsil səviyyəsində tədrisin təşkili normativlərinə uyğun həyata keçirilir

**İxtisasın tədris planı - modulların siyahısı**

<b>İxtisasın adı: Gəmi, maşın və mexanizmlərin təmiri üzrə çilingər</b>								
<b>Təhsil müddəti: 1 il (tam orta təhsil)</b>								
<b>№</b>	<b>Bölmələr, təhsil sahələri, modullar</b>	<b>saatların miqdarı</b>	<b>Həftəlik dərslərin miqdarı</b>					<b>məsələ</b>
			<b>I</b>	<b>II</b>				
			<b>15</b>	<b>10</b>	<b>3</b>	<b>9</b>	<b>1</b>	
<b>1</b>	<b>2</b>	<b>3</b>	<b>4</b>	<b>6</b>	<b>7</b>	<b>8</b>	<b>9</b>	
1	Fiziki tərbiyə	25	1	1				
2	Hesablama əməliyyatları	45	3					
3	Şəxsi inkişaf və karyera planlaşdırması	30		3				
4	Sahibkarlıq	30	2					
5	İKT-dən istifadə	45	3					
	<b>Baza modulları üzrə cəmi</b>	<b>175</b>	<b>9</b>	<b>4</b>				
	<b>Peşə-ixtisas modulları, nəzəri</b>	<b>410</b>	<b>16</b>	<b>17</b>				
6	Sxem, çertyoj və qrafiki işlər	25	1	1				
7	Elektrotexnika və elektrotexniki təchizat	30	2					
8	İş şəraitində əmək, təhlükəsizlik və sağlamlıq qaydaları	30	2					
9	Maşınqayırma texnologiyası və materiallar	30	2					
10	Müşaidə və texniki ölçmələr	30	2					
11	Çilingərlik işləri	60	2	3				
12	Gəmilərin quruluşu	45	3					
13	Gəmi təmiri texnologiyasının əsasları	60	2	3				

14	Gəmi nasazlıqlarının müayinəsi	50		5				
15	Gəmi təmirinin texnoloji prosesləri	50		5				
	<b>İstehsalat təlimi (praktik modullar)</b>	<b>395</b>	<b>10</b>	<b>14</b>	<b>35</b>	<b>0</b>		
	<b>İstehsalat təcrübəsi</b>	<b>360</b>				<b>40</b>		
	<b>Tələbələrin maksimum məcburi dərslər yükü</b>	<b>1340</b>	<b>35</b>	<b>35</b>	<b>35</b>	<b>40</b>		
	<b>Məsləhət saatları</b>	<b>20</b>						<b>20</b>
	<b>YEKUN</b>	<b>1360</b>						

<b>İxtisasın adı: Gəmi, maşın və mexanizmlərin təmiri üzrə çilingər</b>										
<b>Təhsil müddəti: 2 il (ümumi orta təhsil)</b>										
№	Bölmələr, təhsil sahələri, modullar (fənlər)	saatları n miqdarı	yarımillər üzrə həftəlik dərslərin miqdarı							məsləhət saatları
			I kurs			II kurs				
			I	II		I	II			
			15	20	3	15	10	12	1	
1	Çağırışıqədərki hazırlıq	60	1	1		1	1			
2	Fiziki tərbiyə	60	1	1		1	1			
3	Ana dilində ünsiyyət	30	2							
4	Xarici dildə ünsiyyət	45	3							
5	Hesablama əməliyyatları	45	3							
6	İnformasiya texnologiyaları	30				2				
7	Peşə etikası	40		2						
8	Sahibkarlıq	40		2						
9	Şəxsi inkişaf və karyera planlaşdırması	30					3			

10	Estetika və mədəni özünüifadə	30				2				
	<b>Baza modulları üzrə cəmi</b>	<b>410</b>	<b>10</b>	<b>6</b>	<b>0</b>	<b>6</b>	<b>5</b>			
	<b>Peşə-ixtisas fənləri (modulları), nəzəri</b>	<b>895</b>	<b>14</b>	<b>15</b>	<b>0</b>	<b>15</b>	<b>16</b>			
11	Sxem, çertyoj və qrafiki işlər	45	3							
12	Elektrotexnika və elektrotexniki təchizat	50	2	1						
13	İş şəraitində əmək, təhlükəsizlik və sağlamlıq qaydaları	30	2							
14	Maşınqayırma texnologiyası və materiallar	60	4							
15	Müşaidə və texniki ölçmələr	65	3	1						
16	Çilingərlik işləri	205		6		3	4			
17	Gəmilərin quruluşu	115		2		3	3			
18	Gəmi təmiri texnologiyasının əsasları	160		3		4	4			
19	Gəmi nasazlıqlarının müayinəsi	130		2		4	3			
20	Gəmi təmirinin texnoloji prosesləri	35				1	2			
	<b>İstehsalat təlimi (praktik modullar)</b>	<b>900</b>	<b>11</b>	<b>14</b>	<b>35</b>	<b>14</b>	<b>14</b>	<b>0</b>		
	<b>İstehsalat təcrübəsi</b>	<b>480</b>						40		
	<b>Tələbələrin maksimum məcburi dərslər yükü</b>	<b>2685</b>	<b>35</b>	<b>35</b>	<b>35</b>	<b>35</b>	<b>35</b>	<b>40</b>	<b>0</b>	<b>0</b>
	<b>Məsləhət</b>	<b>20</b>								20
	<b>YEKUN</b>	<b>2705</b>								

<b>İxtisas adı: Gəmi, maşın və mexanizmlərin təmiri üzrə çilingər</b>										
<b>Təhsil müddəti: 3 il (ümumi orta təhsil bazası)</b>										
№	Modullar/Fənlər	Saatların miqdarı	Kurslar və yarım illər üzrə həftəlik saatların miqdarı							məsləhət
			I kurs		II kurs		III kurs			
			18	20	18	20	15	10	12	
	<b>Ümumtəhsil fənləri</b>									
1	Azərbaycan dili	268	3	3	3	3	2	1		
2	Xarici dil	334	4	4	4	4	2			
3	Riyaziyyat	344	4	4	4	4	2	1		
4	İnformatika	152	2	2	2	2				
5	Azərbaycan tarixi	76	1	1	1	1				
6	Fizika	76	1	1	1	1				
7	Biologiya	76	1	1	1	1				
8	Coğrafiya	76	1	1	1	1				
9	Kimya	76	1	1	1	1				
10	Fiziki tərbiyə	152	2	2	2	2				
11	Çağırışa qədərki hazırlıq	101	1	1	1	1	1	1		
	<b>Ümumtəhsil fənləri üzrə cəm:</b>	<b>1731</b>	<b>21</b>	<b>21</b>	<b>21</b>	<b>21</b>	<b>7</b>	<b>3</b>	<b>0</b>	
	<b>Baza modulları</b>	<b>155</b>	<b>0</b>	<b>2</b>	<b>0</b>	<b>2</b>	<b>3</b>	<b>3</b>	<b>0</b>	
12	Peşə etikası	40				2				
13	Şəxsi inkişaf və karyera planlaşdırılması	30						3		
14	Sahibkarlıq	40		2						
15	İKT-dən istifadə	45					3			
	<b>İxtisas modulları</b>	<b>767</b>	<b>7</b>	<b>5</b>	<b>7</b>	<b>5</b>	<b>11</b>	<b>15</b>		
16	Sxem, çertyoj və qrafiki işlər	40		2						
17	Elektrotexnika və elektrotexniki təchizat	36	2							
18	İş şəraitində əmək, təhlükəsizlik və sağlamlıq qaydaları	40		2						
19	Maşınqayırma texnologiyası materialları	36	2							
20	Gəmi təmiri texnologiyasının əsasları	138			1	1	4	4		

<b>21</b>	Gəminin nasazlıqlarının müayinəsi	110	3	1	2					
<b>22</b>	Müşaidələr və texniki ölçmələr	20						2		
<b>23</b>	Çilingərlik işləri	128			1	1	2	6		
<b>24</b>	Gəmilərin quruluşu	90					4	3		
<b>25</b>	Gəmi təmirinin texnoloji prosesi	129			3	3	1			
	<b>İstehsalat təlimi</b>	<b>882</b>	<b>7</b>	<b>7</b>	<b>7</b>	<b>7</b>	<b>14</b>	<b>14</b>		
	<b>İstehsalat təcrübəsi</b>	<b>480</b>							<b>40</b>	
	<b>Yekun: Tələbələrin məcburi maksimum dərs yükü</b>	<b>4015</b>								
	<b>Məsləhət saatları</b>	<b>20</b>								20
	<b>Yekun</b>	<b>4035</b>	<b>35</b>	<b>35</b>	<b>35</b>	<b>35</b>	<b>35</b>	<b>35</b>	<b>40</b>	

## Modulların spesifikasiyası

<b>Modulun adı: İKT-dən istifadə</b>
<b>Modulun kodu: 1</b>
Təlim nəticəsi 1: İnternetdə məlumatları tapmağı, qiymətləndirməyi və idarə etməyi bacarır.
Təlim nəticəsi 2: Sosial media vasitələrindən istifadə edir.
Təlim nəticəsi 3: Rəqəmsal məzmun hazırlayır.
Təlim nəticəsi 4: İT-dən təhlükəsiz şəkildə istifadə üsullarını tətbiq edir.
Təlim nəticəsi 5: Sadə texniki problemləri həll edir.

<b>Modulun adı: Şəxsi inkişaf və karyera planlaşdırması</b>
<b>Modulun kodu: 2</b>
Təlim nəticəsi 1: Özünü tanımağı və şəxslərarası münasibətləri tənzimləməyi bacarır.
Təlim nəticəsi 2: Düşünməyi və problemləri həll edərək qərarları qəbul etməyi bacarır.
Təlim nəticəsi 3: Karyera məqsədlərini müəyyən edir və müasir iş axtarma və müraciət üsullarından istifadə etməyi bacarır.

<b>Modulun adı: Peşə etikas</b>
<b>Modulun kodu: 3</b>
Təlim nəticəsi 1: Peşəkarlıq prinsiplərini bilir.
Təlim nəticəsi 2: Vaxtdan səmərəli istifadə etməyi bacarır.
Təlim nəticəsi 3: Qrup daxilində səmərəli işləməyi bacarır.
Təlim nəticəsi 4: İş yerində davranış qaydalarını təhlil etməyi bacarır.

<b>Modulun adı: Sahibkarlıq</b>
<b>Modulun kodu: 4</b>
Təlim nəticəsi 1: Sahibkarlıq ideyalarını, imkanlarını müəyyən etməyi və qiymətləndirir.
Təlim nəticəsi 2: Sadə biznes layihəsini hazırlayır.
Təlim nəticəsi 3: Sahibkarlıq ideyaları necə həyata keçirməli olduğunu göstərir.



<b>Modulun adı: Fiziki tərbiyə</b>
<b>Modulun kodu: 5</b>
Təlim nəticəsi 1: Hərəkəti vermiş və bacarıqları formalaşdıran müxtəlif statik və dinamik hərəkətləri sadə üsullarla icra edir.
Təlim nəticəsi 2: Fiziki tərbiyə prosesində intizam və rejim qaydalarına əməl edir, birgə fəaliyyət bacarıqları nümayiş etdirir.
Təlim nəticəsi 3: İdman oyunlarını, o cümlədən milli idman oyunlarını və onların növlərini təqdim edir.

<b>Modulun adı: Xarici dildə ünsiyyət</b>
<b>Modulun kodu: 6</b>
Təlim nəticəsi 1: Gündəlik məsələlər, təhsil, iş, iş yerində sağlamlıq və təhlükəsizlik mövzularında ünsiyyət qurmağı və özünü ifadə etməyi bacarır.
Təlim nəticəsi 2: Gündəlik məsələlər üzrə baza səviyyəsində ünsiyyət qurmağı bacarır.
Təlim nəticəsi 3: Müasir texnologiya ilə bağlı terminləri bilir və diskussiyalar aparmağı bacarır.

<b>Modulun adı: İş şəraitində əmək, təhlükəsizlik və sağlamlıq qaydaları</b>
<b>Modulun kodu: 7</b>
Təlim nəticəsi 1: İş yerində əmək təhlükəsizliyi, təhlükəsizlik qaydalarını, baş verəcək yanğın təhlükəsizliyi tədbirlərini bilir və vasitələrdən istifadə etməyi bacarır.
Təlim nəticəsi 2: İstehsalat zədələnmələrinin növlərini, yaranma səbəblərini bilir və müvafiq tədbirlər görməyi bacarır.
Təlim nəticəsi 3: Əmək gigiyenası, işıqlandırma və səs küyün insan orqanizminə təsirini bilir.

<b>Modulun adı: Sxem, çertyoj və qrafiki işlər</b>
<b>Modulun kodu: 8</b>
Təlim nəticəsi 1: Çertyojların tərtib edilməsi qaydalarını bilir və hündəsi qurmaları bacarır.
Təlim nəticəsi 2: Çertyojda görünüşləri, kəsik və kəsimpləri ayırd edir, hündəsi fiqurların qurulma ardıcılığını və aksonometrik proyeksiyaların qurulmasını bacarır.

Təlim nəticəsi 3: Texniki rəsmxətt haqqında ümumi məlumatı bilir və çertyoju oxumağı bacarır.

**Modulun adı: Maşınqayırma texnologiyası və materiallar**

**Modulun kodu: 9**

Təlim nəticəsi 1: Metal və ərintilərinin xassələrini bilir, onları ayırd etməyi bacarır.

Təlim nəticəsi 2: Əlvan metallar və onların ərintilərini tanıyır, onlardan emal zamanı istifadə etməyi bacarır.

Təlim nəticəsi 3: Qeyri-metal materialların xassələrini bilir və emal etməyi bacarır.

**Modulun adı: Elektrotexnika və elektrotexniki təchizat**

**Modulun kodu: 10**

Təlim nəticəsi 1: Elektrotexnikanın əsaslarını, sabit cərəyan haqqında qanunları və sabit cərəyan dövrəsini qurmağı bacarır.

Təlim nəticəsi 2: Elektromaqnit və dəyişən cərəyan haqqında bilir və dövrəni qurmağı bacarır.

Təlim nəticəsi 3: Elektrik ölçü cihazları, transformator və elektrik maşınlarını tanıyır və bunlarla işləməyi bacarır.

**Modulun adı: Müşaidə və texniki ölçmələr**

**Modulun kodu: 11**

Təlim nəticəsi 1: Sənayedə qarşılıqlı əvəzetmə, yol verilən meyillənmə, hamar sistemdə müsaidə və oturtmaların seçilməsini bilir.

Təlim nəticəsi 2: Texniki ölçmələr, yerləşdirilmədə meyillənmələrə nəzarət və bucaq ölçmələri vasitələrindən istifadə etməyi bacarır.

Təlim nəticəsi 3: Yivli qovuşmaların, dişli çarxların, işgil və şlis birləşmələrinin qarşılıqlı əvəz edilməsini və onlara nəzarət işlərini yerinə yetirməyi bacarır.

**Modulun adı: Çilingərlik işləri**

**Modulun kodu: 12**

Təlim nəticəsi 1: Alətlərdən istifadə edərək, ölçmə və nişanlama işlərini bacarır.

Təlim nəticəsi 2: Əymə, düzəltmə, kəsmə, çapma və yuvaçma işlərini bacarır.
Təlim nəticəsi 3: Səthlərin emal edilməsini bacarır.
Təlim nəticəsi 4: Detalların çilingərlik emalını texnoloji prosesini yerinə yetirməyi bacarır.
Təlim nəticəsi 5: Pərçimləmə,qaşovlama və lehimləmə işlərini bacarır.

<b>Modulun adı: Gəminin quruluşu</b>
<b>Modulun kodu: 13</b>
Təlim nəticəsi 1: Gəmilərin ümumi təsnifatı, gəminin mühərrikinin iş prinsipini bilir və hissələrini tanıyır.
Təlim nəticəsi 2: Gəminin idarəetmə və radiolokasiya mexanizmlərini tanıyır və iş prinsipini izah edir.
Təlim nəticəsi 3: Hərəkət ötürücü hissələrin iş prinsipini bilir.

<b>Modulun adı: Gəminin təmiri texnologiyasının əsasları</b>
<b>Modulun kodu: 14</b>
Təlim nəticəsi 1: Təmirin texnoloji prosesini bilir və təmirin növlərini izah etməyi bacarır.
Təlim nəticəsi 2: Gəmi detallarının bərpa texnologiyasını bilir və emal prosesini bacarır.
Təlim nəticəsi 3: Detalların möhkəmliyini və yeyilməyə davamlılığını təyin etməyi bacarır.
Təlim nəticəsi 4: Aşkar edilmiş nöqsanları aradan qaldırmağı bacarır.

<b>Modulun adı: Gəmidə nasazlıqlarının müayinəsi</b>
<b>Modulun kodu: 15</b>
Təlim nəticəsi 1: Mühərrikdə olan nasazlıqları aşkar etməyi bacarır.
Təlim nəticəsi 2: Naviqasiya və idarəetmə sistemindəki nasazlıqları müayinə etməyi bacarır.
Təlim nəticəsi 3: Hərəkət ötürücü mexanizmin və digər köməkçi mexanizmlərin nasazlıqlarını aşkar etməyi bacarır.

<b>Modulun adı: Gəmi təmirinin texnoloji prosesi</b>
<b>Modulun kodu: 16</b>
Təlim nəticəsi 1: Gəmi mürərikində təmir zamanı hissələri çeşidləyir, nasaz hissələri təmir edərək yığmağı bacarır.
Təlim nəticəsi 2: Naviqasiya və idarəetmə mexanizmlərini texniki xidmətin növlərinə görə təmir və qulluq etməyi bacarır.
Təlim nəticəsi 3: Gövdədəki köməkçi mexanizmləri və hərəkət etdirici mexanizmləri gündəlik, cari və əsaslı təmir etməyi bacarır.

<b>Modulun adı: İstehsalat təlimi</b>
<b>Modulun kodu: 17</b>
Təlim nəticəsi 1: Gəmi təmirini təşkil etməyi, gəmini təmirə hazırlamağı, gəmi təmiri metodlarını bilir və onları yerinə yetirməyi bacarır.
Təlim nəticəsi 2: Gəmidəki qurğuları fərqləndirməyi bacarır.
Təlim nəticəsi 3: Gəminin gövdəsinin (korporusunun) və gəmi qurğularının nöqsanlarını müəyyənləşdirməyi və təmir etməyi bacarır.
Təlim nəticəsi 4: Val xəttini və hərəkətvericilərin təmirini yerinə yetirməyi bacarır.
Təlim nəticəsi 5: Daxili yanma mühərriklərinin təmirini yerinə yetirməyi bacarır.
Təlim nəticəsi 6: Köməkçi mexanizmləri təmir etməyi bacarır.

<b>Modulun adı: İstehsalat təcrübəsi (iş yerində öyrənmə)</b>
<b>Modulun kodu: 18</b>
Təlim nəticəsi 1. Gəmi təmirinin texnoloji prosesinə əsaslanaraq təmir növlərini fərqləndirməyi bacarır.
Təlim nəticəsi 2. Gəmidə istifadə edilən qurğuların iş texnologiyasını bilir və onların təmirini yerinə yetirməyi bacarır.
Təlim nəticəsi 3. Gəmi gövdəsinin və gəmi quruluşlarının nöqsanlarını müəyyənləşdirməyi və

təmir etməyi bacarır.
Təlim nəticəsi 4. Val xətlərinin və hərəkətvericilərin təmirini yerinə yetirməyi bacarır.
Təlim nəticəsi 5. Daxili yanma mühərriklərinin təmirini yerinə yetirməyi bacarır.
Təlim nəticəsi 6. Köməkçi mexanizmlərini təmir etməyi bacarır.

<b>Modulun adı: Hesablama əməliyyatları</b>
<b>Modulun kodu: 19</b>
Təlim nəticəsi 1: Məsələlərin həllində riyazi düşüncə nümayiş etdirir.
Təlim nəticəsi 2: Sadə hesablamalar aparır.
Təlim nəticəsi 3: Sadə qrafik və cədvəllər hazırlayır və məsələlərin həllində onlardan istifadə edir.
Təlim nəticəsi 4: Məsələlərin həllində sadə cəbri qaydaları tətbiq edir.
Təlim nəticəsi 5: Sadə təsviri statistikadan istifadə edir.

<b>Modulun adı: Estetika və mədəni özünüifadə</b>
<b>Modulun kodu: 20</b>
Təlim nəticəsi 1: Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin əsas əsərlərini şərh edir.
Təlim nəticəsi 2: Dünya incəsənət nümunələrini və məşhur mədəniyyət və incəsənət xadimlərinin əsərlərini şərh edir.
Təlim nəticəsi 3: Kreativlik və estetika anlayışlarını təhlil edərək onlardan istifadə edir.
Təlim nəticəsi 4: Etiket və nəzakət qaydalarını təhlil edərək onlardan istifadə edir.

<b>Modulun adı: Çağırışaqədərki hazırlıq</b>
<b>Modulun kodu: 21</b>
Təlim nəticəsi 1: Azərbaycan Respublikasının Silahlı Qüvvələrində istifadə olunan hərbi texnika və sursatlar haqqında zəruri məlumatlara malik olduğunu nümayiş etdirir.
Təlim nəticəsi 2: Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nizamnamələrində təsbit olunmuş əsas müddəaları mənimsədiyini, tibbi yardım və mülki müdafiə bacarıqlarına, topoqrafik vərdişlərə yiyələndiyini nümayiş etdirir.
Təlim nəticəsi 3: Mülki müdafiə, sıra təlimi və fiziki hazırlığa aid normativləri yerinə yetirir, onların icrası zamanı qrup və komanda tərkibində əlaqəli fəaliyyət göstərir.

<b>Modulun adı: Ana dilində ünsiyyət</b>
<b>Modulun kodu: 22</b>
Təlim nəticəsi 1: Peşəkar ünsiyyəti təhlil edir.
Təlim nəticəsi 2: Peşə məsələləri ilə bağlı şifahi ünsiyyət qurur.
Təlim nəticəsi 3: Peşə məsələləri ilə bağlı yazılı ünsiyyət qurur.
Təlim nəticəsi 4: Peşə məsələləri ilə bağlı yazılı materiallardan istifadə edir.

### **İxtisası tədris edəcək pedaqoji heyətə qoyulan tələblər:**

“Gəmi, maşın və mexanizmlərin təmiri üzrə çilingər” ixtisası üzrə mühəndis-pedaqoji heyət üzvünün müvafiq peşə-ixtisas sahəsi üzrə baza təhsili (ali, orta ixtisas) və ixtisas üzrə stajı azı 5 il, istehsalat və ya 1 il pedaqoji təcrübəsi olmalı, tədris etdiyi modullar (istehsalat təlimi ustalarının təhkim olduğu qrupun) baza ixtisasına uyğun gəlməlidir. Pedaqoji heyət üzvü tələbələr və həmkarları ilə ünsiyyət qurmaq bacarığına, əlaqələndiricilik, istiqamətvericilik xüsusiyyətlərinə malik olmalıdır. Tələbələrin ixtisasları üzrə dövrün tələbatına uyğun elmi-nəzəri bilikli mütəxəssis, tədqiqatçı kimi yetişmələrinə çalışmalı, müasir texnika, yeni istehsal və pedaqoji, innovativ təlim metodlarından, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək bacarığı aşılmalıdır.

### **Təhsil proqramlarına dair qeydlər**

1. Ümumi orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil alanlar üçün təşkil edilən qruplarda peşə təhsilinin dövlət standartında göstərilmiş “Ana dilində ünsiyyət” səriştəsi “Azərbaycan dili”, “Xarici dildə ünsiyyət” səriştəsi “Xarici dil”, “İnformasiya texnologiyaları” səriştəsi “İnformatika”, “Hesablama əməliyyatlarını yerinə yetirmə” səriştəsi isə “Riyaziyyat” fənni proqramına inteqrasiya olunmuş şəkildə, həmçinin ixtisasın tələbləri nəzərə alınmaqla uyğunlaşdırılmış proqram əsasında tədris edilir.
2. Tələbələrin sayı 15 (on beş) və daha çox olan qruplarda müvafiq maddi-texniki baza və ixtisas müəllimləri olduğu halda aşağıdakı fənlərin tədrisi 2 (iki) qrupa bölünə bilər:
  - 2.1. tədris digər dillərdə aparılan siniflərdə “Azərbaycan dili - dövlət dili kimi”;
  - 2.2. tədris dilindən asılı olmayaraq bütün siniflərdə “Xarici dil”, “Fiziki tərbiyə”.
  - 2.3. “İnformatika” fənni üzrə praktiki məşğələlər.
3. İnformatika kabinetini olmayan peşə təhsili müəssisələrində “İnformatika” fənni üzrə praktik məşğələ keçirilmir.
4. “Xarici dil” fənnində tədrisi nəzərdə tutulan xarici dilin seçimi zamanı tədris qruplarında təhsil alan tələbələrin mütləq çoxluğu nəzərə alınaraq ümumtəhsil pilləsində təhsil aldıkları “əsas xarici dil” əsas götürülür.

5. Tədris ilinin birinci yarısında qrupda tələbələrin sayının azalması tədris planı ilə müəyyən edilmiş müvafiq fənlərin tədrisində qrupun iki qrupa bölünməsinə məhdudiyət yaratmır.
6. Pilot peşə təhsil müəssisələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 mart tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş "Peşə təhsili müəssisələrinin ayrı-ayrı peşə istiqamətləri üzrə tədris qruplarında orta sıxlığın müəyyən edilməsi haqqında" qərarın 3-cü bəndinə uyğun olaraq tədris qruplarında təhsilalanların sayı 16 nəfərdən çox olduqda, laboratoriya və istehsalat təlimi dərslərində qruplar 2 yarımqrupa bölünə bilər. Pilot peşə təhsil müəssisələrinin siyahısı Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən müəyyən edilir.
7. Pilot peşə təhsili müəssisələrində və pilot layihələrdə "Peşə təhsili haqqında" qanunun 11.2. maddəsinə müvafiq olaraq işəgötürənlərin istehsalat təcrübəsinə rəhbər təyin etdiyi mütəxəssislərə təhsil müəssisəsi tərəfindən təcrübə saatları üçün nəzərdə tutulmuş haqq ödənilə bilər. Pilot peşə təhsil müəssisələri və pilot layihələrin siyahısı Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən müəyyən edilir.
8. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması həyata keçirən ixtisaslar üzrə tədris Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə" (mövcud dəyişikliklərlə) əsasında, həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmış, Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş müxtəlif kateqoriyalı avtomobil nəqliyyatı vasitələri sürücülərinin hazırlanması üçün mövcud tədris plan və proqramlarına uyğun aparılır.
9. Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücü hazırlayan ixtisaslar üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının 30 may 2012-ci il tarixli 05/2012-1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında təlimat" (mövcud dəyişikliklərlə) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə" (mövcud dəyişikliklərlə) əsasında, həmçinin traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülərin hazırlanması və onların ixtisasının artırılması proqramı üzrə təlim kursunun tələblərinə uyğun aparılır.
10. Dual və axşam qrupları üçün hazırlanmış tədris planları tətbiq edilən peşə təhsil müəssisələri və qrupların (ixtisasların) siyahısı Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən müəyyən edilir.



- 11.Kend t s rr fatı istiqam ti  zr  olan ixtisasların b zil rində se m  modulu kimi t qdim olunan modullar se il rk n regionun iqtisadi x susiy ti n z r  alınır.
- 12.STEM M rk zi yaradılmı  pe   t hsil m  ssis l rində t dris olunan b t n ixtisaslar  zr  h ft d  2 (iki) saat olmaqla “Stem” f nni  lav  olaraq t dris olunur.